

525-ci qəzət

16 oktyabr 2012-ci il, çərşənbə axşamı, №188 (3744). Qiyməti 20 qəpik

WWW.525.az

“Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmalıdır”

ABŞ DÖVLƏT KATİBİNİN MÜSAVİRİ ERİK RUBİN:
“TƏRƏFLƏR MÜNASİBƏTLƏRİ GƏRGİN LƏŞDİRƏCƏK ADDİMLAR ATMAMALIDILAR”

ABŞ dövlət katibinin Avropanın inkişafından məmənluq ifadə edilir, iqtisadi sahədə əlaqələrimizin daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu vurguladı. Görüşdə, həmçinin ölkələrimiz arasında enerji sahəsində yüksək səviyyəli əməkdaşlığın önəmi qeyd olundu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışqların hazırlı kişiyyəti və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonra Erik Rubinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla da görüşüb. XİN mətbuat xidmətindən APA-ya verilən məlumatda gələn qonağı salamlayan nazir Elmar Məmmədyarov Azərbaycan və Amerika Birleşmiş Ştatları arasında hərtərəfli əməkdaşlığın genişlənməsindən məmənluğunu bildirib. O, iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu vurgulayıb. Ermənistan-Azərbaycanın münaqişəsinə toxunan nazir münaqişənin həlli üçün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işgəl altındaki torpaqlarından çıxarılmasının vacibliyini qeyd edib və Ermənistan tərefinin sülh danışqlarında qeyri-konstruktiv mövqə nümayiş etdirməsinin teosşüs doğrudığını bildirib.

ABŞ dövlət katibinin müşaviri Erik Rubin ölkəmizə sefərindən məmənluğunu bildirib və ölkəsi-



nin Azərbaycanla əlaqələrin inkişafına xüsusi önem verdirdiğini diqqətə çatdırıb. O, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına verdiyi töhfəni yüksək qiymətləndirib. Erik Rubin Azərbaycanın Əfqanistanda sülh yaratma missiyasında oynadığı rolun təqdirləyişini təsdiq etdi. ABŞ-in Azərbaycana investisiya yatrımaq imkanlarının genişləndirilməsi mövzularının müzakirə olunduğunu deyib. ABŞ-Azərbaycan əlaqələrinin genişləndirilməsi və qüvvələrinin təsdiq etdirilməsi üçün yüksək qiymətləndirildiyini ifadə etdi.

Görüş zamanı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

ABŞ dövlət katibinin Avropanın

əməkdaşlığı ümidi üzvü olduğunu xaturlandı. Erik Rubin görüşlərdə beynəlxalq xarakterli əlaqələrin də müzakirə edildiyini deyib.

“Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə həll olunmalı, diplomatik danışqlar davam etdirilməlidir”. Bu fikirləri isə Erik Rubin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində əlaqələrin bildirikən deyib. E.Rubin münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun bayatının olduğunu xatırladıb: “Tərəflər əlaqələri gərginləşdirəcək addımlar atmamalıdır. Həmsədr ölkə olaraq biz Minsk Qrupunun fealiyyətinə bu istiqamətdə dəstəkləyirik”.

İlham Əliyev Mahmud Əhmədinejadla görüşüb



Azərbaycan Prezidenti İlham Əliyev İran prezidenti Mahmud Əhmədinejad ilə görüşüb. 525.az-in məlumatına görə, görüşdə İqtisadi Əməkdaşlıq Təşkilatının 12-ci Zirvə Toplantısının önəmi vurğulanıb, bu tədbirin region ölkələri arasında əməkdaşlığın bundan sonra da genişləndirilməsi işinə öz töhfəsinə verəcəyinə əminlik ifadə olunub. Dövlət başçıları Azərbaycan ilə İran arasında ikitərəfli əlaqələrin siyasi, iqtisadi, mədəni əlaqələrinin inkişafından məmənluqlarının ifadə ediblər, əlaqələrin iqtisadi, ticarət, o-cümədən, enerji, nəqliyyat və digər sahələrdə genişləndirilməsi üçün yaxşı potensialın olduğunu vurgulayıblar. Xalqlarımız arasında mədeni, tarixi yaxnlığın əlaqələrimizin daha da inkişaf etdirilməsi işinə yaxşı zəmin yaratıldığı bildirilib, ölkələrimiz arasında münəsibətlərin inkişafının regional əməkdaşlığı

təhfəsini verəcəyi qeyd olunub. Əlaqələrinin inkişafında yüksək soviyyəli qarşılıqlı əlaqələrin önəmini vurgulayan prezidentlər ölkələrimiz arasında ikitərəfli əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə əmin oldularını bildiriblər. Görüşdə qarşılıqlı məraq doğurulan bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Əhmədinejad sabah keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak üçün Bakıya gəlib. İran prezidentinin Bakıya sefərində onu prezident ofisinin rəhbəri İsfəndiyar Rehim Maşci, baş müsəvir Müctəba Səmərə Haşimi, vitse-prezident Həmid Baqei, Mədəniyyət və İslami rəhbərlik naziri Məhəmməd Hüseyin Müşayiət edir. Bakı sefərinin sonunda İran prezidenti Birinci Asiya Əməkdaşlıq Dialoqunda iştirak üçün Küveytə gedəcək.

Suriyaya yardım aparan Ermənistan təyyarəsi Türkiyədə endirildi



yə Xarici İşlər Nazirliyindən təyyarəsi ilə eyni hal deyil. Bildirilib ki, bu keçən həftə Jurnalistlərin hava limanındırılmış Moskva-Dəməşq na girişinə icazə verilmir.

Azərbaycan və Türkiyə xarici işlər nazirləri görüşüb

Bakıda keçirilen İsləm Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 20-ci iclası çərçivəsində Azərbaycan və Türkiyə xarici işlər nazirləri Elmar Məmmədyarov və Əhməd Davudoğlu arasında görüş keçirilib. APA-nın xəberinə görə, Görüşdə ikitərəfli əlaqələrlər və bölgədə yaranmış veziyət müzakirə olunub.

Gələn ilin dövlət bütçəsi zərfləri Milli Məclisə təqdim edilib

Azərbaycanın 2013-cü il üçün dövlət bütçəsi zərfləri Milli Məclisə (MM) təqdim edilib. Bu barədə APA-ya MM-in mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib. Zərflə daxil olan layihələrə əvvəlcə MM-in müvafiq komitələrində, sonra isə parlamentin plenar iclasında baxılacaq.

Siyasi partiyalara ayrılaq maliyyə yardımının həcmi açıqlanıb

Azərbaycanda ilk dəfə olaraq siyasi partiyalara maliyyə yardımını ayrılaq. APA-nın məlumatına görə, bu barədə 2013-cü il Azərbaycan Respublikasının dövlət bütçəsi layihəsində göstərilib. Partiyaların ümumiyyətki 2 milyon manat ayrılb.

Rəsmi nöticələrə əsasən, digər siyasi partiyalar seçkilərde 3 faizi baryeri aşa bilməyindən, bu vəsait Milli Məclisədə temsil olunan 11 partiya arasında bölünəcək. Bölünmə partiyaların deputatlarının sayına əsaslanacaq.

İran Kənən Film Festivalını boykot edəcək

İran Kənən Film Festivalının boykot edəcək. APA-nın İRIB-ə istinadən məlumatına görə, bunu İranın mədəniyyət və əsləm irşad naziri Məhəmməd Hüseyin bildirib. Onun sözlərinə görə, buna səbəb ABŞ-da islam dinini, onun peygəmbərini təhjir eden “Müsləmanların məsimiyəti” filminin istehsalı və Fransızın “Charlie Hebdo” yumor jurnalının Məhəmməd Peygəmbərin karikaturasını dorc etməsidir.

ELAN

Dünyaşöhrəti professor, doktor Cavad Heyət Bakıda. Hər gün saat 10.00-dan 13.00-a qədər xəstələrini qəbul edir. Ünvan: Nizami küçəsi 149, 2-ci blok, 2-ci mərtəbə, mənzil 2 (heyət qapısından girmək lazımdır). Telefon: (012) 493-98-74, (050) 395-18-54

Qızıl inciləri
topluyaraq...



"Məktəbdaxili qiymətləndirmə: problemlər və qarşıda duran vəzifələr" müzakirə olunub

Dünen Təhsil Nazirliyində "Məktəbdaxili qiymətləndirmə: problemlər və qarşıda duran vəzifələr" mövzusunda müşavir keçirilib.

Tədbirdə çıxış edən təhsil naziri Misi Mordanov bildirib ki, artıq 5-ci ildir ki, Azərbaycanın ümumtəhsil məktəblərində tədris yeni fənn kurikulumları üzrə aparılır. Təhsil naziri yeni fənn kurikulumlarının tətbiqində məktəbdaxili qiymətləndirmənin önməli rolunu nəzərə çatdırıb bunulla bağlı lazımi işlərin aparılmasıనı əhemmiyətinə vurğulayıb.

M.Mordanov ölkəmizin her bir rayonunda bu işin yüksək seviyyədə toxaklınlıq vacibliyi məsələsini toxunub və müvafiq qurumların əməkdaşlarının həyata keçirilən tədbirlərə cəlb olunmasının önmənin diqqət çəkib. Nazir, əhemmənin məktəbdaxili qiymətləndirmə üzrə müəllimlər üçün təlimlər keçirildiyini, yerlərdə monitorinqlər aparıldığını və görürən digər işləri nəzərə çatdırıb.

Daha sonra məktəbdaxili qiymətləndirmənin təlimatlılıq sənədi barədə danışan nazir oləvə edib ki, kurikulum islahatının uğurla davam etdirilməsi bu qiymətləndirmənin müvafiq qaydalarla uyğun olaraq aparılması ilə six bağdır. Ölkənin bütün bölgələrində belə tədbirlərin keçirilməsinin əhemmiyətindən danışan təhsil naziri yeni məktəbdaxili qiymətləndirməni həyata keçirmək üçün içi qrupunun yaradılmasına nəzərətini birləşdirib. M.Mordanov içi qrupun bu sahə tərəfə dünya təcrübəsini, eləcə də ölkəmizdə görülen işləri nəzərə alaraq müvafiq tövsiyələr hazırlamasının vacibliyini



qeyd edib və bununla bağlı bir sıra tapşırıqlar verib.

Sonra Təhsil Nazirliyinin Monitoring və qiymətləndirmə şöbəsinin müdürü Tərəne Hacıyeva "Məktəbdaxili qiymətləndirmə: problemlər və qarşıda duran vəzifələr" mövzusunda təqdimatla çıxış edib. Şöbə müdürü 2003-cü ilde beynəlxalq təşkilatların köməyi və tövsiyəsi ilə məktəbdaxili qiymətləndirməni yeni nəzərətini və icra mexanizminin hazırlanması, 2008-2009-cu dərs ilində ibtidai təhsil seviyyəsində yeni qiymətləndirmə sisteminin tətbiqinə başlanılması barədə məlumat verib.

Sonda müzakirə olunan məsələ ilə əlaqədar ray və tekliflər dinlənilib.

S.QARAYEVA

Yeni qiymətləndirmə sisteminin hüquqi əsaslarından söz açan Tərəne Hacıyeva "Azərbaycan Respublikasının ümumtəhsil sisteminde Qiymətləndirmə Konsepsiyası"nın hazırlanğı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 13 yanvar tarixli, 9 nömrəli qərar ilə təsdiq edildiyini bildirib. Konsepsiya məktəbdaxili qiymətləndirmənin principləri, əsas xüsusiyyətləri və mexanizmin təsbit olunduğu nəzərə çatdırıb. Şöbə müdürü qiymətləndirmənin tərkib hissələri (diagnostik, formativ və summativ qiymətləndirmələr), ənənəvi və yeni qiymətləndirmənin seciyyəvi cəhətləri, müxtəlif illərdə aparılmış monitorinqin nöticələri və digər məsələlər barədə geniş məlumat verib. Tərəne Hacıyeva formativ qiymətləndirmə üzrə məvcud olan problemlərin aradan qaldırılması üçün həyata keçirilmiş tədbirlərden, görülecek işlərdən söz aib və müvafiq təkliflərini nəzərə çatdırıb.

Tədbirdə çıxış edən Təhsil Nazirliyinin Kənd rayonları üzrə ümumi təhsil şöbəsinin müdürü Aydin Əhmədov, Strategi təhlil, planlaşdırma və kadrlar idarəoollunması şöbəsinin müdürü Fərzi Qədirov da müsbətini və mühüm əhemmiyətini qeyd edərək yeni məktəbdaxili qiymətləndirmə sistemi haqqında təlimatın hazırlanmasının önməli olduğunu vurgulayıb və bunulla bağlı müəllimlərin təsdiq olunmuş toxunub.

Sonda müzakirə olunan məsələ ilə əlaqədar ray və tekliflər dinlənilib.

S.QARAYEVA

Rusyanın Azərbaycanlı Gənclər Təşkilatının illik forumu keçirilib

Moskvadə Rusyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) illik forumu keçirilib. Heydor Əliyev Fondundan verilən məlumatla görə, Forum başlanğıcından əvvəl Rusyanın Ümumdünya Vəhbi Təbiət Fondu (WWF-Rossiya) və IDEĀ Beynəlxalq kampaniyası arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Sənədi IDEĀ kampaniyasının təsisi Leyla Əliyeva və Rusyanın Ümumdünya Vəhbi Təbiət Fondu sənəri İgor Çəsttin imzalayıb. Əməkdaşlıq haqqında sazişdə Rusyanın və Azərbaycanın təbiətinin qorunması sahəsində qabaqcıl ekoloji praktika, texnologiya və standartların tətbiqi, populyarlaşması, əhalinin ekoloji şüurunun formalaşması istiqamətlərində qarşılıqlı fealiyyəti genişləndirilən, habelə Avropanın və Orta Asiya bölgələrinin populyarlığından başqa programları inkişaf etdirilməsi nəzərdə tutulur.

RAGT-in sənəti Leyla Əliyeva "Azərbaycan" sənəsi ilə tanış olub.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Rusiyadakı soñiri Polad Bülbüləoğlu ötən beş ilə bu təşkilatın böyük uğurlar qazandığını qeyd edib:

"Bu gün RAGT inamlı təşkilatın, əlkəməz hədüdlerindən kənardə, o cümlədən Rusiyada Azərbaycanın imicinin formalasmasına məsələsinə düşünlüyüş, sadəlik, program məqyeçindən yanaşır. Sizin daha yaxşı golçoyu istiqamətlənməyiniz, qeyri-standart qorular qəbul etmək bacarığınız azərbaycanlıların keyfiyyətə yeni, kreativ təsəkkürünə nəslinə yetişməsinə delət edir. Bu gün RAGT Rusyanın bütün regionlarını əhatə edən və ölkələrimizi galəcək üçün çox böyük əhemmiyətə malik olan müümən gənclər təşkilatın birinə çevrilib".

Sonra RAGT-in fealiyyəti haqqında sənədi filmlərə nümayiş etdirilib.

Tədbirin moderatoru, Rusyanın meşhur teleaparıcı Andrey Malaxov RAGT-in fealiyyəti barədə seminiş səhəbet açıb.

Forumda çıxış edən RAGT-in sənəri, Heydor Əliyev Fonduun vitse-prezidenti Leyla Əliyeva təşkilatın mövcud olduğu müddətdə yüksək re-

gionunda RAGT-in bölmələri fealiyyət göstərir. Özünün belə böyük coğrafi əhəmənə dairəsi və geniş marşaları sayesində haqqı olaraq ümumiyətə təşkilatın çevrilmiş RAGT Rusiyada yaşayan minlərlə azərbaycanlı gençlərin fealiyyətə cəlb etməye nail olub və bunu davam etdirib.

RF Dövlət Dumasının MDB İşleri və Homvətənlər Əlaqələrinə Komitəsinin sənəti, Rusiya Sənədi ilə idarəə heyətinin sənəti Leonid Slutski RAGT-in çoxşaxəli fealiyyətini və onun rəhbəri Leyla Əliyevanın şəxsi təhfəsini yüksək qeyd etdirib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təməni şöbəsinin müdürü Elmar Aslanov, RF Təhsil və Elm Nazirliyinin işşələrinə əlavə təhsil, təbəyisi və gənclər siyaseti departamentinin direktoru Aleksandr Stradze, "Yedinaya Rossiya" partiyasının "Molodaya qvardiya" Rusiya Gənclər Təşkilatının sənəti Alla Bućkova, RF Federal Məclisinin Federasiya Şurasının üzvü Ruslan Qattarov Leyla Əliyevanın RAGT-in sənəti vəzifəsindən işləməsi təsdiq edilib. L.Əliyeva əlkəməz öz problemlərlərlənən həlli edəcəyinə eminliyin ifadə edib: "Ərazilərinizin iżrimi faiziñ işgal altında olmasına, ölkədə bir milyona yaxın qacqıçın, və məcəbür köçük olmasına baxmayaq olmaq, inanırıq ki, "Bakcell" şirkəti ilə iş birliyimiz azərbaycanlılarla təşkilatları ilə əməkdaşlığı, Rusiya-Azərbaycan humanitar əlaqələrinin möhkəmənəsinə yönəlmis fealiyyətin yüksək deyrələndiriləbilər".

Tədbirdə RF Dövlət Dumasının sənəti Sergey Narışkinin forum istirakçılara təqdim edilib.

Forum çərçivəsində "Təmiz gələcək naminə moslüyüt", "Internet, sosial media və gənclik", "Multikulturalizm alternativi yoxdur" sekisiylərindən müzakirələr aparılıb.

Forum istirakçıları seksiyalarda aparılmış diskussiyalar zamanı RAGT-in genişləndirilmiş fealiyyətini, Azərbaycan gənclərinin və gənclərinin əməkdaşlığından inkişaf etdirilib. RAGT-in gənclər təşkilatları ilə əməkdaşlığı, Rusiya-Azərbaycan humanitar əlaqələrinin möhkəmənəsinə yönəlmis fealiyyətin yüksək deyrələndiriləbilər".

Gənclər təşkilatının 16-ci əsrin yadigarı olan karvansaray təmir edilir

Gənclər təşkilatının 16-ci əsrin yadigarı olan Uğurlu bəy karvansarayı əsaslı şəkildə təmirə dayandırıldı.

Respublika Mədəniyyət Nazirliyinin sifarişi ilə təmir-tikinti və istehsalat müəssisəsi tərəfindən aparılan təmir-borpa işlərinin təşkilatın 16-ci əsrin yadigarı olan Uğurlu bəy karvansarayı təmir etdirilib. Təmir zamanı karvansarayın inşasında istifadə olunmuş qədim tikinti materiallarından is-

tifadə olunur.

Respublikamızın maddi-mədəni abidələri siyahısına daxil edilmiş karvansaray gələn ilin sonundakı yeni gərkomde şəhər sakinlərinin istifadəsinə veriləcək.

S.YUNİSOĞLU

34 020 manat məbləğində "Cek Pot" sahibinə təqdim edildi

Lotereya həvəskarları bir neçə gündən sonra keçiriləcək "Qızıl Payız" lotereyasının tirajını sobrisizliklə gözləyənlər de onlara udus sevincini yaşadan təkcə "Qızıl Payız" deyil. Məsələn, "Uğur" lotereyası hemişi olduğu kimi həvəskarlarına uğur getirməkdən sonra əsaslı şəkildə təmirə dayandırıldı.

Uğur"un sevindirdiyi digər istirakçı, hazırda Bakıda tətbiq olunan "Avto Sürpriz" və "Sprint" kimi ani loteriyalarda udulmuş qədər kələmətli təmir-tikinti və istehsalat müəssisəsi tərəfindən aparılan təmir-borpa işlərinin təşkilatının 16-ci əsrin yadigarı olan Uğurlu bəy karvansarayı təmir etdirilib.

Uğur"un sevindirdiyi digər istirakçı, hazırda Bakıda tətbiq olunan "Avto Sürpriz" və "Sprint" kimi ani loteriyalarda udulmuş qədər kələmətli təmir-tikinti və istehsalat müəssisəsi tərəfindən aparılan təmir-borpa işlərinin təşkilatının 16-ci əsrin yadigarı olan Uğurlu bəy karvansarayı təmir etdirilib.

Uğur"un sevindirdiyi digər istirakçı, hazırda Bakıda tətbiq olunan "Avto Sürpriz" və "Sprint" kimi ani loteriyalarda udulmuş qədər kələmətli təmir-tikinti və istehsalat müəssisəsi tərəfindən aparılan təmir-borpa işlərinin təşkilatının 16-ci əsrin yadigarı olan Uğurlu bəy karvansarayı təmir etdirilib.

Uğur"un sevindirdiyi digər istirakçı, hazırda Bakıda tətbiq olunan "Avto Sürpriz" və "Sprint" kimi ani loteriyalarda udulmuş qədər kələmətli təmir-tikinti və istehsalat müəssisəsi tərəfindən aparılan təmir-borpa işlərinin təşkilatının 16-ci əsrin yadigarı olan Uğurlu bəy karvansarayı təmir etdirilib.

Uğur"un sevindirdiyi digər istirakçı, hazırda Bakıda tətbiq olunan "Avto Sürpriz" və "Sprint" kimi ani loteriyalarda udulmuş qədər kələmətli təmir-tikinti və istehsalat müəssisəsi tərəfindən aparılan təmir-borpa işlərinin təşkilatının 16-ci əsrin yadigarı olan Uğurlu bəy karvansarayı təmir etdirilib.

Uğur"un sevindirdiyi digər istirakçı, hazırda Bakıda tətbiq olunan "Avto Sürpriz" və "Sprint" kimi ani loteriyalarda udulmuş qədər kələmətli təmir-tikinti və istehsalat müəssisəsi tərəfindən aparılan təmir-borpa işlərinin təşkilatının 16-ci əsrin yadigarı olan Uğurlu bəy karvansarayı təmir etdirilib.

Uğur"un sevindirdiyi digər istirakçı, hazırda Bakıda tətbiq olunan "Avto Sürpriz" və "Sprint" kimi ani loteriyalarda udulmuş qədər kələmətli təmir-tikinti və istehsalat müəssisəsi tərəfindən aparılan təmir-borpa işlərinin təşkilatının 16-ci əsrin yadigarı olan Uğurlu bəy karvansarayı təmir etdirilib.

Uğur"un sevindirdiyi digər istirakçı, hazırda Bakıda tətbiq olunan "Avto Sürpriz" və "Sprint" kimi ani loteriyalarda udulmuş qədər kələmətli təmir-tikinti və istehsalat müəssisəsi tərəfindən aparılan təmir-borpa işlərinin təşkilatının 16-ci əsrin yadigarı olan Uğurlu bəy karvansarayı təmir etdirilib.

Uğur"un sevindirdiyi digər istirakçı, hazırda Bakıda tətbiq olunan "Avto Sürpriz" və "Sprint" kimi ani loteriyalarda udulmuş qədər kələmətli təmir-tikinti və istehsalat müəssisəsi tərəfindən aparılan təmir-borpa işlərinin təşkilatının 16-ci əsrin yadigarı olan Uğurlu bəy karvansarayı təmir etdirilib.

Uğur"un sevindirdiyi digər istirakçı, hazırda Bakıda tətbiq olunan "Avto Sürpriz" və "Sprint" kimi ani loteriyalarda udulmuş qədər kələmətli təmir-tikinti və istehsalat müəssisəsi tərəfindən aparılan təmir-borpa işlərinin təşkilatının 16-ci əsrin yadigarı olan Uğurlu bəy karvansarayı təmir etdirilib.

Uğur"un sevindirdiyi digər istirakçı, hazırda Bakıda tətbiq olunan "Avto Sürpriz" və "Sprint" kimi ani loteriyalarda udulmuş qədər kələmətli təmir-tikinti və istehsalat müəssisəsi tərəfindən aparılan təmir-borpa işlərinin təşkilatının 16-ci əsrin yadigarı olan Uğurlu bəy karvansarayı təmir etdirilib.

Uğur"un sevindirdiyi digər istirakçı, hazırda Bakıda tətbiq olunan "Avto Sürpriz" və "Sprint" kimi ani loteriyalarda udulmuş qədər kələmətli təmir-tikinti və istehsalat müəssisəsi tərəfindən aparılan təmir-borpa işlərinin təşkilatının 16-ci əsrin yadigarı olan Uğurlu bəy karvansarayı təmir etdirilib.

Uğur"un sevindirdiyi digər istirakçı, hazırda Bakıda tətbiq olunan "Avto Sürpriz" və "Sprint" kimi ani loteriyalarda udulmuş qədər kələmətli təmir-tikinti və istehsalat müəssisəsi tərəfindən aparılan təmir-borpa işlərinin təşkilatının 16-ci əsrin yadigarı olan Uğurlu bəy karvansarayı təmir etdirilib.

Uğur"un sevindirdiyi digər istirakçı, hazırda Bakıda tətbiq olunan "Avto Sürpriz" və "Sprint" kimi ani loteriyalarda udulmuş qədər kələmətli təmir-tikinti və istehsalat müəssisəsi tərəfindən aparılan təmir-borpa işlərinin təşkilatının 16-ci əsrin yadigarı olan Uğurlu bəy karvansarayı

Bir gündə 6 zəlzələ

ZAQATALA VƏ BALAKƏNDƏ ZƏLZƏLƏ 6 BAL GÜCÜNDƏ HİSS OLUNUB

Azərbaycan ərazisində bir gün ərzində 6 zəlzələ baş verib. Zəlzələ Balakən və Zaqatalada daha çox hiss olunub. Balakən rayon İcra Həkimiyətindən APA-ya verilən məlumatın görə, təkənlər güclü olub, əhali evlərindən və iş yerlərdən çıxıb. Zəlzələdən dərhal sonra Fövqəladə Hallar Nazirliyinin eməkdaşlarının iştirakı ilə 600 evə baxış başlanıb. Baxış zamanı müyyən edilib ki, zəlzələ neticəsinde 10 ev ucub, 590 ev işsizlərə düşüb. Bündən başqa, zəlzələ neticəsində 2 məktəb binasına, 1 xəstəxanaya, 1 məscidə, 1 Mədəniyyət Evi, 1 poçt şöbəsi və 1 icra nümayəndəliyinə məxsus binaya ziyan deyib. İH-dən həmçinin bildirilib ki, zəlzələdən dərhal sonra rayona xeyli sayıda çadır gotırılıb. Hazırda FHN əməkdaşlarından ibarət işçilər yerdə deyimiz ziyann müyyənəldir. İstiqamətində iş aparır. Baş vermiş zəlzələ neticəsində kəllə nefer ölüb. Bu barədə APA-ya Balakən Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Hacı Mömən Nuriyev məlumat verib. Onun sözlerine görə, zəlzələ baş verən zaman yixilərə kəllə-beyin travması alıb. Kortala kənd sakını, 1936-cı il təvəllüdü Zindəvə Xəcabanlı Məhəmməd qızı xəstəxanaya yerləşdirilib. O, gecə dünyasını deyişib. H. Nuriyev həmçinin qeyd edib ki, öten gün baş verən zəlzələdən sonra 40 çığırçı olub, 5 nefer isə xəstəxanaya müraciət edib. Həmin şəxslərin əksəriyyəti qorxuya həyəcandan stress keçiriblər.

"Balakən" Gürcüstan sərhəndində baş verən zəlzələnin ocağını Zaqatala zəlzələsinin baş verdiyi ocaq oydadı". Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublikası Seysmoloji Xidmet Mərkəzinin

(RSXM) baş direktoru Qurban Yetirmişli bildirilib. Onun sözlerinə görə, Zaqatalada bu ilin mayında baş verən zəlzələ ocağında seismiklik fon seviyəsinə düşüb, bu zəlzələ yaxın rayonlarda olan zəlzələ ocaqların oyatmadıq gürünə malik olub: "Bu barədə Zaqatalada zəlzələ baş verən vaxt da xəbərdarlıq etmişdir. Zaqatala zəlzələsinən sonra Şəki'də olan ocaq oyandı. Görünür, Şəkida bu proses daha sürətlə gedib. İndi isə Balakən ərazisində olan ocaq oyamış. Güclü zəlzələdən sonra bəlli olmaq qonşu ocaqlarla özünü göstərir. Ümumiyyətə, Balakən ərazisində tarixi zəlzələ ocaqları var". Q. Yetirmişli qeyd edib ki, zəlzələ Zaqataladan 30 km qərbi doğu, Balakən-Gürcüstan sərhəndindən baş verib: "12 ballıq cədvələ episentrə zəlzələnin gücü 7 olub. Balakən episentro yaxın kəndlərdə dağlıqlar var. Zaqatalada avvolki zəlzələdən qalan çatıldarları genişlənmələr və yeni çatıldarları yaranması da müşahidə olunur. Zaqatala və Balakəndə zəlzələ 6 bal gücündə hiss olunub". Baş direktor zəlzələ ocağında aferəşəklərin hele bir müddət davam edəcəyini deyib.

Zəlzələ ilə əlaqədar Zaqatalada iki məktəb və bütün bağışlar bağışlıb. Bu barədə APA-ya açıqlamasında Zaqatala rayon İcra Həkimiyəti başçısının müavini Elmar Ramazanov məlumat verib. O, qeyd edib ki, dünən baş verən zəlzələ neticəsində qəzalı veziyətə düşüb. Hazırda komissiyalar yerlərdə araşdırma aparır". E. Ramazanov rayonun Faldar, Qandaq, Uzun Tala,

Yol Ayırıcı və Mosul kənd orta məktəblərində təhlükeli veziyətinə yaradığını bildirib: "Həzirdə həmin məktəblərin təhlükəli olmayan korpuslarında tədris davam etdirilir. Lakin rayonun Dənəçaya kənd 1 sayılı və Ağşı Tala kənd 3 sayılı orta məktəblərində tədris tam dayandırılıb. Həmçinin rayonda bütün usaq bağıcları bağlanıb.

Qeyd edək ki, oktyabrın 14-i saat 15.08-de Zaqataladən 31 km qərbdə, Balakən rayonu ilə Gürcüstan sərhəndində qeyd olunan zəlzələnin dərinliyi 6 km olub. Zəlzələ 4 bal magnitudo hiss olunub. Saat 15.13-da baş verən ikinci təkan Zaqataladən 28 km qərbdə Balakən rayonu ilə Gürcüstan sərhəndində qeyd olunub. Zəlzələn əlaqədar 31 km qərbdə, Balakən 6 bal, Mingəçevir, Şəki, Şamaxı, Qax, Yevlax və Qəbələdə 3-5 bal gücündə hiss olunub. Bəzi təkilişlərdə dağlıqlar var. Saat 15.19-da Zaqataladən 23 km qərbdə Balakən rayonu ilə Gürcüstan sərhəndində növbəti zəlzələ baş verib. Zəlzələnin magnitudo 3.40, dərinliyi 4 km olub. Zəlzələ hiss olunmayıb. Saat 17.09-da Zaqataladən 23 km qərbdə, Balakən rayonu ilə Gürcüstan sərhəndində yenidən zəlzələ qeyd olunub. Yeraltı təkanın magnitudo 3.00, dərinliyi 9 km olub. Zəlzələ hiss olunmayıb. Saat 20.40-da Zaqataladən 25 km qərbdə, Balakən rayonu ilə Gürcüstan sərhəndində baş verən növbəti təkanın magnitudo 3.80, dərinliyi 5 km olub. Zəlzələ episentrə 5, Zaqatala və Balakəndə 4 bal qədər hiss olunub.

Prezident Misir, Litva və İranın yeni səfirlərinin etimadnamələrini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev Misir, Litva və İran İslam Respublikasının yeni fövqəladə və səlahiyyətli səfirlərinin etimadnamələrini qəbul edib. APA-nın xəberinə görə, Misir Ərəb Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tarek Hosni Ahmed Abu Senanın etimadnaməsini qəbul edən prezident Misi-

riñ qədim tarixi və zəngin mödəniyyətə malik olduğunu vurgulayıb.

Prezident iki ölkə arasında əlaqələri genişləndirmək üçün böyük potensialın olduğunu deyib, xalqımızın arasında tarixi dostluq əlaqələrinin mövcudluğunu xatırladıb.

Dövlət başçısı ölkələr arasında münasibətlərin gölcəkdə dənəmik şəkildə inkişaf edəcəyinə ümidi var olduğunu bildirib və səfiri diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Misirin respublikamızda səfiri Tarek Hosni Ahmed Abu Senan ölkəsinin Azərbaycanla ikitərəflə əlaqələri genişləndirmək dərəcədə maraqlı olduğunu bildirib və səfiri inkişaf etdirmək üçün öz töhfəsini verəcəyinə eminliyini bildirib.

Öz növbəsində səfir İran prezidenti Mahmud Əhmədinejatın salamlarını dövlət başçısına çatdırıb. Məhsüt Pakayın deyib ki, Azərbaycanla İran İslam Respublikası arasında dostluq münasibətlərinin qurulmasına ulu önder Heydər Əliyevin çox önemli rol oynayıb.

Səfir diplomatik fəaliyyəti dövründə ölkələr arasında münasibətlərin dərəcədə mühəkənləndirilməsi işində seydlərini əsirgəməyəcəyini bildirib.

Pan Gi Mun: "BMT Qarabağ problemlə bağlı fəaliyyətini daha da gücləndirməlidir"

BMT-nin baş katibi Pan Gi Mun Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (ICAPP) Daimi Komitəsinin üzvləri ilə görüşüb. APA-nın məlumatına görə, bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) səfiri həm Görüşdə istirak etmiş YAP-in Beynəlxalq əlaqələrinin səfərinin müdürü, Milli Məclisin deputatı Asef Hacıyev məlumat verib.

Onun sözlerinə görə, BMT-nin baş katibi Pan Gi Mun əlaqələrinin mənşəində 466 mindən artıq "smart-kart" sayğacarlar (GULF və İTRON tipli) quraşdırılıb.

BOXTİYAR



gədə veziyəti gərginləşdirək yeni müharibənin başlanma riskini artırır. Eyni zamanda, YAP-in nümayəndəsi Baş katibə müraciət edərək deyib ki, BMT-nin qəbul etdiyi qararlar həqiqətən BMT-nin məsahidəci statusunun verilməsi məsələsi və bə istiqamətde gəriləmli işlər muzakire olunub. Pan Gi Mun qeyd edib ki, bə istiqamətde ICAPP-a daxil olan ölkələr hökumət səviyyəsində bə məsələyə dəstəyi gücləndirməlidirlər. Eyni zamanda, Baş katib Suriyada yaranmış veziyət, hərbi tələbatı ilə əlaqələrinin qəbul etdiriləcək.

Görüşdə həmçinin, ICAPP-in diger həmsədri Eu Yong Cung, əlaqələrin xüsusi məruzəcisi Müşəhid Hüseyin Seyid (Pakistan) və ICAPP DK-nin üzvləri Şarma Oli (Nepal), Theo Samboaga (Indoneziya) və Suos Yara (Kamboca) iştirak ediblər.

Xatırladıq ki, ICAPP-a Asiyada 330 siyasi partiyası, bə burunu idarə edən Daimi Komitəsi 18 siyasi partiyının nümayəndələri və iki həmsədri daxildir. Yeni Azərbaycan Partiyası əlaqələrinin üzvləri daxil olmayıb.

Görüşdə istirak edən ICAPP-in qurulurlarından biri və hərbi tələbatı ilə əlaqələrinin qəbul etdiriləcək.

Görüşdə istirak edən ICAPP-in qurulurlarından biri və hərbi tələbatı ilə əlaqələrinin qəbul etdiriləcək.

Pensiyaların orta aylıq məbləği açıqlanıb

2012-ci ilin 1 oktyabr tarixinə əsasən emek pensiyalarının orta aylıq məbləği 151,3 manata, o cümlədən yaşa görə emek pensiyasının orta aylıq məbləği 167,7 manata tətbiq ediləcək. Dövlət Sosial Müdafiə Fonduñun ictiamiyətə əlaqələrlər sektorundan verilən məlumatın gözlənilməsi ilə bağlıdır. BMT-nin pensiyalarının orta aylıq məbləğinin əməkhaqlarının orta aylıq məbləğindən yüksək olub. 1993-cü ildə dənəyinə əsasən tətbiq edilən BMT-nin Təhlükəsizlik Şurasının (ICAPP) Daimi Komitəsinin üzvləri ilə görüşüb. Eyni zamanda, YAP-in nümayəndəsi Baş katibə müraciət edərək deyib ki, BMT-nin qəbul etdiyi qararlar həqiqətən BMT-nin məsahidəci statusunun verilməsi məsələsi və bə istiqamətde gəriləmli işlər muzakire olunub. Pan Gi Mun qeyd edib ki, bə istiqamətde ICAPP-a daxil olan ölkələr hökumət səviyyəsində bə məsələyə dəstəyi gücləndirməlidirlər. Eyni zamanda, Baş katib Suriyada yaranmış veziyət, hərbi tələbatı ilə əlaqələrinin qəbul etdiriləcək.

Natiq, 2005, 2010 və 2011-ci illerde baş vermiş təbii faktorlarla əlaqələrinin qəbul etdiriləcək. Tədbir zamanı Pakistanın şəhərindən baş verən təbii faktorlarla əlaqələrinin qəbul etdiriləcək.

Urdu dilində noş edilmiş "Azərbaycan-İran yurdur", "Heydər Əliyev-müstəqil Azərbaycanın qurucusu" adlı kitablar, "The Diplomatic Insight" və "Diplomatic Star" jurnalının xüsusi buraxılışlarının nüsxələri tədbir istirakçılarına paylanıblar. Həmin noşlarda, Azərbaycan Prezidentinin Pakistanın həyatına keçirildiyi irimiyətli tədbirlər planını xüsusi qeyd edib.

Natiq, 2005, 2010 və 2011-ci illerde baş vermiş təbii faktorlarla əlaqələrinin qəbul etdiriləcək. Tədbir zamanı Pakistanın şəhərindən baş verən təbii faktorlarla əlaqələrinin qəbul etdiriləcək.

Tədbir zamanı Pakistanın şəhərindən baş verən təbii faktorlarla əlaqələrinin qəbul etdiriləcək.

Şəhərin qəbul etdiriləcək tədbirlərə əsasən, 2012-ci ilin 1 oktyabrından 2013-cü ilin 31 dekabrına qədər 151,3 manata əsasən emek pensiyalarının orta aylıq məbləği 167,7 manata tətbiq ediləcək.

Şəhərin qəbul etdiriləcək tədbirlərə əsasən, 2012-ci ilin 1 oktyabrından 2013-cü ilin 31 dekabrına qədər 151,3 manata əsasən emek pensiyalarının orta aylıq məbləği 167,7 manata tətbiq ediləcək.

Şəhərin qəbul etdiriləcək tədbirlərə əsasən, 2012-ci ilin 1 oktyabrından 2013-cü ilin 31 dekabrına qədər 151,3 manata əsasən emek pensiyalarının orta aylıq məbləği 167,7 manata tətbiq ediləcək.

Şəhərin qəbul etdiriləcək tədbirlərə əsasən, 2012-ci ilin 1 oktyabrından 2013-cü ilin 31 dekabrına qədər 151,3 manata əsasən emek pensiyalarının orta aylıq məbləği 167,7 manata tətbiq ediləcək.

Şəhərin qəbul etdiriləcək tədbirlərə əsasən, 2012-ci ilin 1 oktyabrından 2013-cü ilin 31 dekabrına qədər 151,3 manata əsasən emek pensiyalarının orta aylıq məbləği 167,7 manata tətbiq ediləcək.

Şəhərin qəbul etdiriləcək tədbirlərə əsasən, 2012-ci ilin 1 oktyabrından 2013-cü ilin 31 dekabrına qədər 151,3 manata əsasən emek pensiyalarının orta aylıq məbləği 167,7 manata tətbiq ediləcək.

Şəhərin qəbul etdiriləcək tədbirlərə əsasən, 2012-ci ilin 1 oktyabrından 2013-cü ilin 31 dekabrına qədər 151,3 manata əsasən emek pensiyalarının orta aylıq məbləği 167,7 manata tətbiq ediləcək.

Şəhərin qəbul etdiriləcək tədbirlərə əsasən, 2012-ci ilin 1 oktyabrından 2013-cü ilin 31 dekabrına qədər 151,3 manata əsasən emek pensiyalarının orta aylıq məbləği 167,7 manata tətbiq ediləcək.

Şəhərin qəbul etdiriləcək tədbirlərə əsasən, 2012-ci ilin 1 oktyabrından 2013-cü ilin 31 dekabrına qədər 151,3 manata əsasən emek pensiyalarının orta aylıq məbləği 167,7 manata tətbiq ediləcək.

Şəhərin qəbul etdiriləcək tədbirlərə əsasən, 2012-ci ilin 1 oktyabrından 2013-cü ilin 31 dekabrına qədər 151,3 manata əsasən emek pensiyalarının orta aylıq məbləği 167,7 manata tətbiq ediləcək.

Şəhərin qəbul etdiriləcək tədbirlərə əsasən, 2012-ci ilin 1 oktyabrından 2013-cü ilin 31 dekabrına qədər 151,3 manata əsasən emek pensiyalarının orta aylıq məbləği 167,7 manata tətbiq ediləcək.

Şəhərin qəbul etdiriləcək tədbirlərə əsasən, 2012-ci ilin 1 oktyabrından 2013-cü ilin 31 dekabrına qədər 151,3 manata əsasən emek pensiyalarının orta aylıq məbləği 167,7 manata tətbiq ediləcək.

Şəhərin qəbul etdiriləcək tədbirlərə əsasən, 2012-ci ilin 1 oktyabrından 2013-cü ilin 31 dekabrına qədər 151

"Bir millət, iki dövlət" deyilən ölkələr niyə öz aralarında aktiv siyaset yürütmürlər?"

Milliyətçi Hərəkat Partiyası (MHP)
Kayseri millət vəkili, Türk Tarix
Qurumunun keçmiş sədri,
professor Yusuf Halaçoğlunun APA-ya müsahibəsi

— Suriyaya qarşı hərbî əməliyyat icazə almaq üçün hökumətin qərar layihəsinə dəstək verməyinən partiyamız qarşı növbəti dəfə "həlliəci alarda hökuməti xilas edir" şəklində tənqidlərinə sözənəsinə səbəb oldu. Tənqidlər bu dəfə necə cavab verəcəksiniz?

Hökumətin Suriya ilə bağlı

Məclisə teqdim etdiyi qərar layihəsinə dəstək verməyimizin səbəbi nə idi, bilirsiniz? Hökumətin

son aylarında atıldığı addımlar nəticəsində bir çox şey alt-üst oldu, idarəetin cəhətlərə hələ gəlmedi. Bu, Türkənin Suriya siyasetinə, nə Əsədin devrilməsi, nə də oradakı müxalif qrupların adına bir addımdır.

— *Suriyada yaranmış xaos nəticəsində ASALA terror təskilatı da oradan başını qaldırıb Türkəni təhdid etməyə başladı, Suriyadakı ermənilərin işgal altında Azərbaycan torpaqlarına yerləşdiriləcəyinə dair iddiələr gündündür. Bilsəriniz ki, 2015-ci il Türkəyə qarşı erməni böhtənlərinin 100-cü ilidir...*

— Bölgədə cərəyan edən prosesləri birtərəfi dəyərənlərdən doğru olmadı. Orta Şərqi bölgüsü globaldır, orada cərəyan edən hədəslər domino daşı kimi bölgəyə bütünlikdə təsir göstərir. Demək olar ki, her bir ölkənin Orta Şərqli bu və ya digər dərəcədə bağlantısı və mənəfəti var. Bölgənin ortasında Türkəyə var, Türkəni isə bölgədə tarixdən gələn güclü mövcuddur. Bu gündən başqlarının istifadə etməsi düzgün olmazdı. Bu hökumət ilk başda Suriya və İranla çox yaxın əməkdaşlıq yaratmışdı, az qala sərhədlər aradan qalxırı, və vaxt Qərbəde deyirdilər ki, Türkəyə kursunu deyidirir. Mənə görə, Türkəyə və vaxtlar çıxılış kuluara qayıdır. Öğər Türkəyə, İraq, İran, Azərbaycan, türk cümhuriyyətləri, Gürcüstan, hətta Rusiya və hətta işgal etdiyi Azərbaycan torpaqlarından çıxarsa, Ermənistən və digər ölkələrlə birləşdirəcəyi niyə savaşmaqdır. Hökumətimiz Əsədin 3-5 gündə gedəcəyini teknarlarib dursa, vəziyyət qotiyən o cür deyil. Əsədin getməsi bu qədər tez olmayı, Orta Şərqli Rusiya, İran, Çin, İsrail, Türkəyə və Qərb ölkələrinin də istərkilədə edəcəyi bir savaş başlayacaqdır. Bu savaşda isə on çox zərəri Türkəyə olacaqdır. Ancaq Türkəyə evvelcə AB tərəfindən təsdiq etdi, indi AB cökür, ABŞ isə əməkdaşlıq isə Türkəyə müraciət heç nə vəd etmir. Sırf iqtidara qalmaq üçün hökumətin ABŞ-a ehtiyacı vardi. Bu gün Türkəyə iqtisadi sixıntı var, ancaq Türkəyə son 10 ilde türk cümhuriyyətləri ilə yaxın əməkdaşlıq etseydi, indi tamamilə forqlı nöqtədə ola bilərdi. Yani siyasetlər Türkəyənətbatlılığı sürükliyi və Türkəyə cırpmışca da daxil olmaqla müxtəlif gruppular Əsədə qarşı savaşmaqdır. Hökumətimiz Əsədin 3-5 gündə gedəcəyini teknarlarib dursa, vəziyyət qotiyən o cür deyil. Əsədin getməsi bu qədər tez olmayı, Orta Şərqli Rusiya, İran, Çin, İsrail, Türkəyə və Qərb ölkələrinin də istərkilədə edəcəyi bir savaş başlayacaqdır. Bu savaşda isə on çox zərəri Türkəyə olacaqdır. Ancaq Türkəyə evvelcə AB tərəfindən təsdiq etdi, indi AB cökür, ABŞ isə əməkdaşlıq isə Türkəyə müraciət heç nə vəd etmir. Sırf iqtidara qalmaq üçün hökumətin ABŞ-a ehtiyacı vardi. Bu gün Türkəyə iqtisadi sixıntı var, ancaq Türkəyə son 10 ilde türk cümhuriyyətləri ilə yaxın əməkdaşlıq etseydi, indi tamamilə forqlı nöqtədə ola bilərdi. Yani siyasetlər Türkəyənətbatlılığı sürükliyi və Türkəyə cırpmışca da daxil olmaqla müxtəlif gruppular Əsədə qarşı savaşmaqdır. Hökumətimiz Əsədin 3-5 gündə gedəcəyini teknarlarib dursa, vəziyyət qotiyən o cür deyil. Əsədin getməsi bu qədər tez olmayı, Orta Şərqli Rusiya, İran, Çin, İsrail, Türkəyə və Qərb ölkələrinin də istərkilədə edəcəyi bir savaş başlayacaqdır. Bu savaşda isə on çox zərəri Türkəyə olacaqdır. Ancaq Türkəyə evvelcə AB tərəfindən təsdiq etdi, indi AB cökür, ABŞ isə əməkdaşlıq isə Türkəyə müraciət heç nə vəd etmir. Sırf iqtidara qalmaq üçün hökumətin ABŞ-a ehtiyacı vardi. Bu gün Türkəyə iqtisadi sixıntı var, ancaq Türkəyə son 10 ilde türk cümhuriyyətləri ilə yaxın əməkdaşlıq etseydi, indi tamamilə forqlı nöqtədə ola bilərdi. Yani siyasetlər Türkəyənətbatlılığı sürükliyi və Türkəyə cırpmışca da daxil olmaqla müxtəlif gruppular Əsədə qarşı savaşmaqdır. Hökumətimiz Əsədin 3-5 gündə gedəcəyini teknarlarib dursa, vəziyyət qotiyən o cür deyil. Əsədin getməsi bu qədər tez olmayı, Orta Şərqli Rusiya, İran, Çin, İsrail, Türkəyə və Qərb ölkələrinin də istərkilədə edəcəyi bir savaş başlayacaqdır. Bu savaşda isə on çox zərəri Türkəyə olacaqdır. Ancaq Türkəyə evvelcə AB tərəfindən təsdiq etdi, indi AB cökür, ABŞ isə əməkdaşlıq isə Türkəyə müraciət heç nə vəd etmir. Sırf iqtidara qalmaq üçün hökumətin ABŞ-a ehtiyacı vardi. Bu gün Türkəyə iqtisadi sixıntı var, ancaq Türkəyə son 10 ilde türk cümhuriyyətləri ilə yaxın əməkdaşlıq etseydi, indi tamamilə forqlı nöqtədə ola bilərdi. Yani siyasetlər Türkəyənətbatlılığı sürükliyi və Türkəyə cırpmışca da daxil olmaqla müxtəlif gruppular Əsədə qarşı savaşmaqdır. Hökumətimiz Əsədin 3-5 gündə gedəcəyini teknarlarib dursa, vəziyyət qotiyən o cür deyil. Əsədin getməsi bu qədər tez olmayı, Orta Şərqli Rusiya, İran, Çin, İsrail, Türkəyə və Qərb ölkələrinin də istərkilədə edəcəyi bir savaş başlayacaqdır. Bu savaşda isə on çox zərəri Türkəyə olacaqdır. Ancaq Türkəyə evvelcə AB tərəfindən təsdiq etdi, indi AB cökür, ABŞ isə əməkdaşlıq isə Türkəyə müraciət heç nə vəd etmir. Sırf iqtidara qalmaq üçün hökumətin ABŞ-a ehtiyacı vardi. Bu gün Türkəyə iqtisadi sixıntı var, ancaq Türkəyə son 10 ilde türk cümhuriyyətləri ilə yaxın əməkdaşlıq etseydi, indi tamamilə forqlı nöqtədə ola bilərdi. Yani siyasetlər Türkəyənətbatlılığı sürükliyi və Türkəyə cırpmışca da daxil olmaqla müxtəlif gruppular Əsədə qarşı savaşmaqdır. Hökumətimiz Əsədin 3-5 gündə gedəcəyini teknarlarib dursa, vəziyyət qotiyən o cür deyil. Əsədin getməsi bu qədər tez olmayı, Orta Şərqli Rusiya, İran, Çin, İsrail, Türkəyə və Qərb ölkələrinin də istərkilədə edəcəyi bir savaş başlayacaqdır. Bu savaşda isə on çox zərəri Türkəyə olacaqdır. Ancaq Türkəyə evvelcə AB tərəfindən təsdiq etdi, indi AB cökür, ABŞ isə əməkdaşlıq isə Türkəyə müraciət heç nə vəd etmir. Sırf iqtidara qalmaq üçün hökumətin ABŞ-a ehtiyacı vardi. Bu gün Türkəyə iqtisadi sixıntı var, ancaq Türkəyə son 10 ilde türk cümhuriyyətləri ilə yaxın əməkdaşlıq etseydi, indi tamamilə forqlı nöqtədə ola bilərdi. Yani siyasetlər Türkəyənətbatlılığı sürükliyi və Türkəyə cırpmışca da daxil olmaqla müxtəlif gruppular Əsədə qarşı savaşmaqdır. Hökumətimiz Əsədin 3-5 gündə gedəcəyini teknarlarib dursa, vəziyyət qotiyən o cür deyil. Əsədin getməsi bu qədər tez olmayı, Orta Şərqli Rusiya, İran, Çin, İsrail, Türkəyə və Qərb ölkələrinin də istərkilədə edəcəyi bir savaş başlayacaqdır. Bu savaşda isə on çox zərəri Türkəyə olacaqdır. Ancaq Türkəyə evvelcə AB tərəfindən təsdiq etdi, indi AB cökür, ABŞ isə əməkdaşlıq isə Türkəyə müraciət heç nə vəd etmir. Sırf iqtidara qalmaq üçün hökumətin ABŞ-a ehtiyacı vardi. Bu gün Türkəyə iqtisadi sixıntı var, ancaq Türkəyə son 10 ilde türk cümhuriyyətləri ilə yaxın əməkdaşlıq etseydi, indi tamamilə forqlı nöqtədə ola bilərdi. Yani siyasetlər Türkəyənətbatlılığı sürükliyi və Türkəyə cırpmışca da daxil olmaqla müxtəlif gruppular Əsədə qarşı savaşmaqdır. Hökumətimiz Əsədin 3-5 gündə gedəcəyini teknarlarib dursa, vəziyyət qotiyən o cür deyil. Əsədin getməsi bu qədər tez olmayı, Orta Şərqli Rusiya, İran, Çin, İsrail, Türkəyə və Qərb ölkələrinin də istərkilədə edəcəyi bir savaş başlayacaqdır. Bu savaşda isə on çox zərəri Türkəyə olacaqdır. Ancaq Türkəyə evvelcə AB tərəfindən təsdiq etdi, indi AB cökür, ABŞ isə əməkdaşlıq isə Türkəyə müraciət heç nə vəd etmir. Sırf iqtidara qalmaq üçün hökumətin ABŞ-a ehtiyacı vardi. Bu gün Türkəyə iqtisadi sixıntı var, ancaq Türkəyə son 10 ilde türk cümhuriyyətləri ilə yaxın əməkdaşlıq etseydi, indi tamamilə forqlı nöqtədə ola bilərdi. Yani siyasetlər Türkəyənətbatlılığı sürükliyi və Türkəyə cırpmışca da daxil olmaqla müxtəlif gruppular Əsədə qarşı savaşmaqdır. Hökumətimiz Əsədin 3-5 gündə gedəcəyini teknarlarib dursa, vəziyyət qotiyən o cür deyil. Əsədin getməsi bu qədər tez olmayı, Orta Şərqli Rusiya, İran, Çin, İsrail, Türkəyə və Qərb ölkələrinin də istərkilədə edəcəyi bir savaş başlayacaqdır. Bu savaşda isə on çox zərəri Türkəyə olacaqdır. Ancaq Türkəyə evvelcə AB tərəfindən təsdiq etdi, indi AB cökür, ABŞ isə əməkdaşlıq isə Türkəyə müraciət heç nə vəd etmir. Sırf iqtidara qalmaq üçün hökumətin ABŞ-a ehtiyacı vardi. Bu gün Türkəyə iqtisadi sixıntı var, ancaq Türkəyə son 10 ilde türk cümhuriyyətləri ilə yaxın əməkdaşlıq etseydi, indi tamamilə forqlı nöqtədə ola bilərdi. Yani siyasetlər Türkəyənətbatlılığı sürükliyi və Türkəyə cırpmışca da daxil olmaqla müxtəlif gruppular Əsədə qarşı savaşmaqdır. Hökumətimiz Əsədin 3-5 gündə gedəcəyini teknarlarib dursa, vəziyyət qotiyən o cür deyil. Əsədin getməsi bu qədər tez olmayı, Orta Şərqli Rusiya, İran, Çin, İsrail, Türkəyə və Qərb ölkələrinin də istərkilədə edəcəyi bir savaş başlayacaqdır. Bu savaşda isə on çox zərəri Türkəyə olacaqdır. Ancaq Türkəyə evvelcə AB tərəfindən təsdiq etdi, indi AB cökür, ABŞ isə əməkdaşlıq isə Türkəyə müraciət heç nə vəd etmir. Sırf iqtidara qalmaq üçün hökumətin ABŞ-a ehtiyacı vardi. Bu gün Türkəyə iqtisadi sixıntı var, ancaq Türkəyə son 10 ilde türk cümhuriyyətləri ilə yaxın əməkdaşlıq etseydi, indi tamamilə forqlı nöqtədə ola bilərdi. Yani siyasetlər Türkəyənətbatlılığı sürükliyi və Türkəyə cırpmışca da daxil olmaqla müxtəlif gruppular Əsədə qarşı savaşmaqdır. Hökumətimiz Əsədin 3-5 gündə gedəcəyini teknarlarib dursa, vəziyyət qotiyən o cür deyil. Əsədin getməsi bu qədər tez olmayı, Orta Şərqli Rusiya, İran, Çin, İsrail, Türkəyə və Qərb ölkələrinin də istərkilədə edəcəyi bir savaş başlayacaqdır. Bu savaşda isə on çox zərəri Türkəyə olacaqdır. Ancaq Türkəyə evvelcə AB tərəfindən təsdiq etdi, indi AB cökür, ABŞ isə əməkdaşlıq isə Türkəyə müraciət heç nə vəd etmir. Sırf iqtidara qalmaq üçün hökumətin ABŞ-a ehtiyacı vardi. Bu gün Türkəyə iqtisadi sixıntı var, ancaq Türkəyə son 10 ilde türk cümhuriyyətləri ilə yaxın əməkdaşlıq etseydi, indi tamamilə forqlı nöqtədə ola bilərdi. Yani siyasetlər Türkəyənətbatlılığı sürükliyi və Türkəyə cırpmışca da daxil olmaqla müxtəlif gruppular Əsədə qarşı savaşmaqdır. Hökumətimiz Əsədin 3-5 gündə gedəcəyini teknarlarib dursa, vəziyyət qotiyən o cür deyil. Əsədin getməsi bu qədər tez olmayı, Orta Şərqli Rusiya, İran, Çin, İsrail, Türkəyə və Qərb ölkələrinin də istərkilədə edəcəyi bir savaş başlayacaqdır. Bu savaşda isə on çox zərəri Türkəyə olacaqdır. Ancaq Türkəyə evvelcə AB tərəfindən təsdiq etdi, indi AB cökür, ABŞ isə əməkdaşlıq isə Türkəyə müraciət heç nə vəd etmir. Sırf iqtidara qalmaq üçün hökumətin ABŞ-a ehtiyacı vardi. Bu gün Türkəyə iqtisadi sixıntı var, ancaq Türkəyə son 10 ilde türk cümhuriyyətləri ilə yaxın əməkdaşlıq etseydi, indi tamamilə forqlı nöqtədə ola bilərdi. Yani siyasetlər Türkəyənətbatlılığı sürükliyi və Türkəyə cırpmışca da daxil olmaqla müxtəlif gruppular Əsədə qarşı savaşmaqdır. Hökumətimiz Əsədin 3-5 gündə gedəcəyini teknarlarib dursa, vəziyyət qotiyən o cür deyil. Əsədin getməsi bu qədər tez olmayı, Orta Şərqli Rusiya, İran, Çin, İsrail, Türkəyə və Qərb ölkələrinin də istərkilədə edəcəyi bir savaş başlayacaqdır. Bu savaşda isə on çox zərəri Türkəyə olacaqdır. Ancaq Türkəyə evvelcə AB tərəfindən təsdiq etdi, indi AB cökür, ABŞ isə əməkdaşlıq isə Türkəyə müraciət heç nə vəd etmir. Sırf iqtidara qalmaq üçün hökumətin ABŞ-a ehtiyacı vardi. Bu gün Türkəyə iqtisadi sixıntı var, ancaq Türkəyə son 10 ilde türk cümhuriyyətləri ilə yaxın əməkdaşlıq etseydi, indi tamamilə forqlı nöqtədə ola bilərdi. Yani siyasetlər Türkəyənətbatlılığı sürükliyi və Türkəyə cırpmışca da daxil olmaqla müxtəlif gruppular Əsədə qarşı savaşmaqdır. Hökumətimiz Əsədin 3-5 gündə gedəcəyini teknarlarib dursa, vəziyyət qotiyən o cür deyil. Əsədin getməsi bu qədər tez olmayı, Orta Şərqli Rusiya, İran, Çin, İsrail, Türkəyə və Qərb ölkələrinin də istərkilədə edəcəyi bir savaş başlayacaqdır. Bu savaşda isə on çox zərəri Türkəyə olacaqdır. Ancaq Türkəyə evvelcə AB tərəfindən təsdiq etdi, indi AB cökür, ABŞ isə əməkdaşlıq isə Türkəyə müraciət heç nə vəd etmir. Sırf iqtidara qalmaq üçün hökumətin ABŞ-a ehtiyacı vardi. Bu gün Türkəyə iqtisadi sixıntı var, ancaq Türkəyə son 10 ilde türk cümhuriyyətləri ilə yaxın əməkdaşlıq etseydi, indi tamamilə forqlı nöqtədə ola bilərdi. Yani siyasetlər Türkəyənətbatlılığı sürükliyi və Türkəyə cırpmışca da daxil olmaqla müxtəlif gruppular Əsədə qarşı savaşmaqdır. Hökumətimiz Əsədin 3-5 gündə gedəcəyini teknarlarib dursa, vəziyyət qotiyən o cür deyil. Əsədin getməsi bu qədər tez olmayı, Orta Şərqli Rusiya, İran, Çin, İsrail, Türkəyə və Qərb ölkələrinin də istərkilədə edəcəyi bir savaş başlayacaqdır. Bu savaşda isə on çox zərəri Türkəyə olacaqdır. Ancaq Türkəyə evvelcə AB tərəfindən təsdiq etdi, indi AB cökür, ABŞ isə əməkdaşlıq isə Türkəyə müraciət heç nə vəd etmir. Sırf iqtidara qalmaq üçün hökumətin ABŞ-a ehtiyacı vardi. Bu gün Türkəyə iqtisadi sixıntı var, ancaq Türkəyə son 10 ilde türk cümhuriyyətləri ilə yaxın əməkdaşlıq etseydi, indi tamamilə forqlı nöqtədə ola bilərdi. Yani siyasetlər Türkəyənətbatlılığı sürükliyi və Türkəyə cırpmışca da daxil olmaqla müxtəlif gruppular Əsədə qarşı savaşmaqdır. Hökumətimiz Əsədin 3-5 gündə gedəcəyini teknarlarib dursa, vəziyyət qotiyən o cür deyil. Əsədin getməsi bu qədər tez olmayı, Orta Şərqli Rusiya, İran, Çin, İsrail, Türkəyə və Qərb ölkələrinin də istərkilədə edəcəyi bir savaş başlayacaqdır. Bu savaşda isə on çox zərəri Türkəyə olacaqdır. Ancaq Türkəyə evvelcə AB tərəfindən təsdiq etdi, indi AB cökür, ABŞ isə əməkdaşlıq isə Türkəyə müraciət heç nə vəd etmir. Sırf iqtidara qalmaq üçün hökumətin ABŞ-a ehtiyacı vardi. Bu gün Türkəyə iqtisadi sixıntı var, ancaq Türkəyə son 10 ilde türk cümhuriyyətləri ilə yaxın əməkdaşlıq etseydi, indi tamamilə forqlı nöqtədə ola bilərdi. Yani siyasetlər Türkəyənətbatlılığı sürükliyi və Türkəyə cırpmışca da daxil olmaqla müxtəlif gruppular Əsədə qarşı savaşmaqdır. Hökumətimiz Əsədin 3-5 gündə gedəcəyini teknarlarib dursa, vəziyyət qotiyən o cür deyil. Əsədin getməsi bu qədər tez olmayı, Orta Şərqli Rusiya, İran, Çin, İsrail, Türkəyə və Qərb ölkələrinin də istərkilədə edəcəyi bir savaş başlayacaqdır. Bu savaşda isə on çox zərəri Türkəyə olacaqdır. Ancaq Türkəyə evvelcə AB tərəfindən təsdiq etdi, indi AB cökür, ABŞ isə əməkdaşlıq isə Türkəyə müraciət heç nə vəd etmir. Sırf

